



## ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ

UOT 556. 54

DOI: 10.34826/NAA.2020.22.1.010

## GLOBAL İQLİM DƏYİŞMƏLƏRİNİN SAMUR-ABŞERON KANALI SİSTEMİNİN SU EHTİYATLARINA GÖZLƏNİLƏN TƏSİRİ

Ə.S. Mammədov<sup>1</sup>, N.I. Əliyeva<sup>2</sup><sup>1</sup>Azərbaycan Elmi Tədqiqat Hidrotexnika və Meliorasiya Elm-İstehsalat birlüyü<sup>2</sup>Milli Aviasiya Akademiyası

*Məqalədə global iqlim dəyişiklikləri və Bakı şəhərinin Ələt qəsəbəsinə doğru sürətlə inkişaf ilə bağlı su təminatında yaranan bilsəc problemlər araşdırılmışdır. Samur çayının hidrografiyası və su ehtiyatlarından istifadənin hazırkı durumu qiymətləndirilmiş və müzəyyən edilmişdir ki, global iqlim dəyişikliyi təsirindən Samur çayının su ehtiyatlarında 20%-ə qədər azalma baş vermişdir. Samur çayında və Samur - Dəvəçi massivində yerləşən digər çaylarda su ehtiyatlarının azalması fonunda yaranan bilsəc su çatışmazlığı gələcəkdə Abşeron regionunun su təminatında ciddi fəsادlar yarada biləcəyi müzəyyən edilmişdir.*

*Açar sözlər: su təminatı, su ehtiyatları, su kəməri, faydalı həcm, illik axın, iqlim.*

**Giriş.** Abşeron yarımadasının su ehtiyatı baxımından Respublikanın ən kəsəd zonalardan biridir. Yarımadasının arazisində düşən yağının illik miqdarı 2250-250 mm olmaqla həddən artıq azdır, yerüstü su ehtiyatları yoxdur, yeraltı sularının əsas hissəsi isə duzluudur. Bu səbəbdən Bakı şəhəri və Abşeron yarımadasının su təminatı bütünlükə kənardan gətirilən sular hesabına aparılır. Hal-hazırda yarımadada yerləşən şəhərlər, kəndlər, sənaye sahələri və 16 min hektara qədər suvarılan əkin sahələri 5 mənbədən gətirilən sular hesabına isə təmin olunur. Bu mənbələrdən 1-ci və 2-ci Bakı su kəmərləri və Oğuz-Qobulə-Bakı su kəməri yeraltı sularla qidalanır və əsasən əhalinin içməli su təchizatında istifadə olunur. Kür - Bakı su kəməri Bakı şəhərinin əsasən Qaradəğ rayonunun əhalisinin və sənaye sahələrinin suya olan tələbatını ödəyir.

Hal-hazırda yarımadanın su təminatının on çox hissəsi, Samur-Abşeron kanalı vasitəsilə Təxtaköprü və Ceyranbatan su anbarlarına toplanan su ehtiyati hesabına aparılır. Təxtaköprü su anbarında toplanan suyun bir hissəsindən Abşeron yarımadasında yerləşən 16 min hektara qədər kənd təsərrüfatına yararlı torpaq sahələrinin suvarılması üçün istifadə olunur.

Qeyd etmək lazımdır ki, hal-hazırda Abşeron yarımadasında yerləşən şəhərlərin, kəndlərin, sənaye sahələrinin və əkin sahələrinin su təminatının 70%-ə qədəri Samur-Abşeron kanalı sistemi vasitəsilə həyata keçirilir. Ceyranbatan su anbarının Abşeron yarımadası üçün dəbi etibarlı su təchizatı mənbəyi ola biləcəyi nəzərə alınaraq onun şimal-qərb hissəsində sutəmizləyici qurğu kompleksləri tikilmiş və geniş miqyasda su təchizatı şəbəkəsi yaradılmışdır.

**İşin məqsədi** global iqlim dəyişiklikləri fonunda Abşeron yarımadasının su təminatında göznlənilən su çatışmazlığı probleminin aşdırılması, Abşeron regionunun su təminatında əsas rol oynayan Samur çayının hidrografiyası və su ehtiyatlarından istifadənin hazırkı durumunun qiymətləndirilməsi və göznlənilən azalmanın səbəblərinin aşdırılmasıdır.

**Samur-Abşeron kanalı sistemi.** Azərbaycan Respublikasının Quba, Xaçmaz və Dəvəçi rayonlarında yerləşən əkin sahələrinin su ilə təmin olunması üçün Samur çayının su ehtiyatlarından istifadə etməklə uzunluğu 108 km olan Samur-Dəvəçi kanalı 1938-1940-ci illərdə tikilərk istifadəyə verilmişdir. Bakı şəhərində əhalinin artımı və neft sənayesinin sürətli inkişafı nəzərə alınaraq, Samur-Dəvəçi kanalı sistemi 1951-1956-ci və 1960-1970-ci illərdə genişləndirilərək yenidən qurulmuş və Abşeron yarımadasına qədər uzadılmışdır. Samur çayı üzərində bəndli suqəbuləcidi qurğu, kanalın sonunda Bakı şəhəri yaxınlığında ümumi həcmi 186.0 mln m<sup>3</sup> olan Ceyranbatan su anbarı tikilmişdir. Bu yenidənqurma layihəsindən sonra kanalın uzunluğu 182.0 km,

suburaxma imkanı başlangıçda 55.0 m<sup>3</sup>/san, sonda isə 25 m<sup>3</sup>/san çatdırılmışdır. Yenidənqurma layihəsindən sonra Samur çayı əsas olmaqla Qusar və Vəlvələş çaylarından da əlavə su götürülərək Samur-Abşeron kanalı sistemine verilmişdir.

Layihə çərçivəsində Samur çayında il ərzində 889 mln m<sup>3</sup> qədər suyun götürülməsi planlaşdırılmışdır ki, bununda 589 mln m<sup>3</sup> torpaqların suvarılmasına, 300 mln m<sup>3</sup> hissəsi isə Bakı və Sumqayıt şəhərlərinin su təchizatı üçün nəzərdə tutulmuşdur. Çaydan suyun götürülməsi üçün bəndli suqəbuləcidi qurğu layihələndirilmiş və 1950-1957-ci illərdə tikilmişdir. Baş suqəbuləcidi qurğu çayın axımı uzunluğu 3186 m, hündürlüyü 4-12.5 m olaraq istiqamətləndirici dambə vasitəsi ilə yoldaşdır. Bəndin suqəbuləcidi hissəsi 9 aşırımdan ibarət olaraq suşanın bənddən, 3 aşırımlı yuma şüzbündən və 2 pəncərəli suqəbuləcidiçən ibarətdir. Bənd 1450 m<sup>3</sup>/san maksimal su sərfini buraxmaq imkanında layihələndirilmişdir [1].

Samur çayında suyun götürülməsi keçmiş SSRİ SuTəsərrüfatı Nazirliyinin 07.10.1967-ci il tarixli Protokoluna əsasən təmizlənmişdir. Bu protokola əsasən çayın 75% təminatlı illik axımı (1749 mln m<sup>3</sup>) aşağıdakı şəkildə bölünmüştür: 300 mln m<sup>3</sup> (16.7%) Dağıstan Respublikasına, 889 mln m<sup>3</sup> (49.6%) Azərbaycan Respublikasına, 560 mln m<sup>3</sup> (33.7%) - Samur çayının deltasına ekoloji axım kimi buraxılması nəzərdə tutulmuşdur [2].

Samur-Abşeron kanalı sisteminin respublikanın iqtisadiyyatındaki müstəsnə əhəmiyyətini nəzərə alaraq, daxili su ehtiyatlarından daha səmərəli istifadə olunması da daxil olmaqla, onun yenidən qurulması zorurəti yaranmışdır. Ulu Öndər Heydər Əliyevin təşəşirinə əsasən bu problemin həlli yolları araşdırılmış və 1994-cü ildən bu işlərə başlanılmışdır. Samur-Abşeron kanalının yenidən qurulması layihəsi tərkibində Xanarx kanalının tikintisi, Samur çayı üzərindəki Baş suqəbuləcidi qurğunun tamir-bərpası, Baş sudurulduyu qurğunun tikintisi (Q=75.0 m<sup>3</sup>/san), Təxtaköprü su anbarının tikintisi, şimal çaylarından əlavə suyun götürülməsi üçün suqəbuləcidi qurğuların tikintisi, Vəlvələş-Təxtaköprü, Təxtaköprü-Ceyranbatan kanallarının tikintisi, Abşeron magistral kanalının yenidən qurulması və digər işlər nəzərdə tutulmuşdur [3].

Layihədə nəzərdə tutulan tikinti işləri tam başa çatdırılmış və yeni sistem 2013-cü ilin sentyabr ayından etibarən istismara verilmişdir. Layihəyə daxil olan qurğuların tikintisi ilə respublikanın şimal zonasında 150 min hektar suvarılan torpaqların su təminatının, Bakı, Sumqayıt şəhərlərində və Abşeron yarımadasında əhalinin, sanayinin və kənd təsərrüfatının içməli, texniki və suvarma sənaya olan talabatının ödənilməsinə, eləcə də 31 min hektar sənaye suvarılan torpaqların kənd təsərrüfatı dövriyyəsinə verilməsinə, layihə ərazisində ekoloji vəziyyətin yaxşılaşmasına, faydalı həcmi 238.4 mln.m<sup>3</sup> olan Təxtaköprü su anbarının yaradılmasına və mövcud kanal üzərindəki Sitalçay və Ceyranbatan nasos stansiyalarının lağv edilməsinə (nəticədə ildə 13-15 mln. manatdan artıq elektriç enerjisi xərcinə qənaat olunacaq) imkan yaranmışdır.

Yenidənqurma layihəsi çərçivəsində Samur-Dəvəçi massivində yerləşən çayların su ehtiyatlarından səmərəli istifadə etmək məqsədi ilə onlar üzərində suqəbuləcidi qurğuların tikilimi və götürülen suların Samur-Abşeron kanalı sistemini yönəldilməsi də nəzərdə tutulmuşdur. Bu suqəbuləcidi qurğular vasitəsi ilə ərzində 83.0 mln. m<sup>3</sup>, Quruçaydan 18.0 mln.m<sup>3</sup>, Quidyalçaydan əlavə olaraq 83.0 mln.m<sup>3</sup>, Ağçaydan 41.4mln. m<sup>3</sup>, Qaraçaydan 67.2 ml. m<sup>3</sup>, Çaqqacuçqaydan 29.2 mln.m<sup>3</sup>, Vəlvələşçaydan isə 64.7 mln. m<sup>3</sup> suyun götürülməsi nəzərdə tutulmuşdur. Hal-hazırda, Qaraçay üzərindəki qurğu yenidən qurulmuş və Çaqqacuçqay üzərində isə yeni suqəbuləcidi qurğu tikilmişdir. Digər çaylar üzərində suqəbuləcidi qurğunun tikintisi davam etdirilir. Yeni tikiləcək suqəbuləcidi qurğular vasitəsi ilə yerli çayların su ehtiyatları əlavə olaraq sistemə ilə ərzində təxminən 386.5 mln.m<sup>3</sup> qədər su vermək mümkün olacaqdır.

Layihənin tərkib hissəsi olan Təxtaköprü-Ceyranbatan kanallarının tikilməsi ilə mövcud nasos stansiyaları lağv olmuşdur və Təxtaköprü su anbarında toplanan yüksək dərəcədə şəhəf suyun 40 m<sup>3</sup>/san özüəximli rejimde olmaqla Ceyranbatan su anbarına ötürülməsi mümkün olmuşdur. Kanal vasitəsi ilə verilən 40 m<sup>3</sup>/san sərfində suyun 15 m<sup>3</sup>/san hissəsi birbaşa olaraq Abşeron Magistral kanalına ötürülür. Beləliklə, şimal çaylarının su ehtiyatlarından maksimum istifadə edərək iri həcmli Təxtaköprü su anbarının doldurulması və onun Ceyranbatan su anbarı ilə birgə işlədilməsi üçün etibarlı bir hidrotexniki qurğular sistemi yaradılmışdır [3].

Bakı şəhəri və ümumən Abşeron yarımadasının 2035-ci ilə qədər perspektiv inkişafı nəzərdə alınaraq, əhalinin su təchizatı məqsədi Ceyrənbətan su anbarından  $14\text{--}15 \text{ m}^3/\text{sən}$  sərfində suyun götürülməsi nəzərdə tutulur ki, bu da sutka ərzində təxminən  $1.25 \text{ mln.m}^3$  su həcmində bərabərdir. Beləliklə, Abşeron yarımadasının su təminatının etibarlılığı Samur-Abşeron kanalı sistemi ilə birbaşa bağlıdır [3].

**Samur çayının hidroqrafiyası və sə ehtiyatlarından istifadənin hazırkı durumu.** Samur çayı Rusiya ilə Azərbaycan sərhədinin bir hissəsinə təşkil edir. Samur çayı asasən Dağıstan Respublikasının arazisində formaloslaşır və Rusiya ilə Azərbaycan sərhədinin 38 km hissəsindən keçməklə Xəzər dənizinə tökürlür. Çayın uzunluğu 213 km, sutoplayan hövzənin sahisi 3900 km<sup>2</sup> təşkil edir. Çay üzərində 1940-cı ildən etibarən müşahidalar aparılır və asas müşahidə məntəqəsi Usuxçayın birlikdən sonrakı məntəqə qəbul edilmişdir. Usuxçay məntəqəsinindən sonra çayın formaloslaşması başa çatır.


Samur çayı yazda guruslu, payızda ise daşqın xarakterli hidroloji rejimə malikdir. Çayda yaz gurusuluğu aprel ayının övvəlindən başlayaraq may-iyun aylarına qədər davam edir. Bu dövrda yağan yaşılardır qarlıların ormasına intensivləşdirir və daşqınları yaradır. İyunun sonundan başlayaraq sentyabr ayına qədər çayda azıslı dövr müşahidə olunur və bu zaman çay asasən yeralı sularla qidalanır. Sentyabr və oktyabr aylarında payız daşqınları müşahidə olunur. Dekabré-fevral aylarında qış mejen mövcudür ki, bu zaman da çayda on az axım müşahidə olunur. Samur çayının son birləşdiricisi Usuxçay hidrometrik məntaqasının coxılık məlumatlarına əsasən, çayın 75% tömənlik orta su sərfi  $54.0 \text{ m}^3/\text{san}$ , ılık axım həcmi ise  $2.07 \text{ km}^3$  təskil edir (cədvəl 11)[2].

## Cards 1

#### Usuxçay məntəqəsində Samur çayının illik axım təminatı

Təminat, %	Su sərfi, m <sup>3</sup> /san.	Axım həcmi, mln m <sup>3</sup>
1	118.5	3732.7
5	98.0	3087.0
10	88.5	2787.7
50	62.5	1968.7
75	54.0	1701.0
95	46.0	1449.0
99	44.1	1389.1

Qlobal iqlim döyişikliyi Samur çayının da su ehtiyatının azalmasına səbəb olmuşdur. F.Ə. İmanovun və E. Sultanovun apardığı tədqiqatlar göstərir ki, çay axımında ümumi azalma trendi müşahidə olunur. Axımın integral əyrisindən göründüyü kimi (şəkil 1) azalma 1969-cu ildən etibarən baslıyır.



**Sakil 1.** Samur cayinda axinip integral ayrisi

F.O. İmanovun minimal axımlarla bağlı apardığı araştırmalar gösterir ki, 1950-1968-ci illərdəki axımla müqayisədə, 1969-1980-ci illərdəki axım həcmində 18%-ə qədər (taxminan  $6.8 \text{ m}^3/\text{san}$ ) azalma baş vermişdir. Usuxçay montažının çoxillik müşahidə məlumatlarına əsasən (1950-2006-ci illər üzrə) çayda aylıq və illik axımlarda baş verən taraddüdlərlə bağlı məlumatlar cədvəl 2-də verilmişdir. Hesabatdan göründüyü kimi 1969-2006-ci illərdə, 1950-1968-ci illər nisibətən çayın illik axımında 21.8% (taxminan  $16.5 \text{ m}^3/\text{san}$ ) azalma baş vermişdir [2].

**Samur çayının Usuxçay mantasında orta aylıq ve illik su sərfləri**

Su sərfi	Aylar												II
	I	II	III	IV	V	VI	VII	VIII	IX	X	XI	XII	
Q <sub>əv</sub> , m <sup>3</sup> /s (1950-1968)	24.1	23.0	26.0	59.4	134.5	184.1	162.6	96.6	76.3	59.3	40.9	31.1	75.8
Q <sub>əv</sub> , m <sup>3</sup> /s (1969-2006)	20.3	18.6	21.8	48.4	106.5	154.7	122.8	70.2	56.0	47.7	35.2	23.9	59.3
ΔQ, m <sup>3</sup> /s	-3.78	-4.36	-4.23	-11.0	-28.0	-29.4	-39.8	-22.4	-20.3	-5.7	-5.7	-7.20	-16.5
ΔQ %	-15.8	-19.1	-16.2	-15.8	-20.8	-16.0	-24.5	-27.3	-26.6	-19.6	-12.0	-22.3	-22.3

Yuxarıda qeyd etdiyimiz kimi, Samur çayı üzərində 1956-ci ildə bəndli suqəbuləcidi qırğu tikilmiş və onun axımı qısmən tənzimlənməmişdir. İlkən layihəyə əsasən Baş Suqəbuləcidi qırğudan götürülen suyun  $55 \text{ m}^3/\text{s}$  san hissəsi Samur-Abşeron kanalına (SAK),  $16 \text{ m}^3/\text{s}$  san hissəsi isə Samur-Dərbənd kanalına (SDK) ötürülüb. Çayın su ehtiyatının bu şəkildə idarə olunması 1968-1993-cü illərdə həyata keçirilmişdir. Qeyd etmək lazımdır ki, çayın su ehtiyatlarından istifadə ilə bağlı 1967-ci ildə tərtib olunmuş protokola əsasən il ərzində Samur-Dərbənd kanalına 300 mln. m<sup>3</sup> qədər suyun ötürülməsi nəzərdə tutulsa da 1998-ci ilə qədər Dağıstan Respublikasının tələbatı il ərzində 100 mln. m<sup>3</sup> keçməmişdir. Lakin son illər Dağıstan Respublikasının Samur suqəbuləcidi qırğusundan götürdüyü suyun həcmi 350 mln. m<sup>3</sup> keçmiş və artmaqdadır.

SSRİ dağıldıqdan dördən sonra Samur sərhəd çayının suyundan bir çəkistifadə ilə bağlı 1967-ci ildə tərtib olunmuş protokol ətrafında mübahisələr və müzakirələr Rusiya Federasiyasının müxtəlif dairələrdən aparılmışdır. Rusiya Federasiyası (RF) və Azərbaycan Respublikası arasında Samur çayının su ehtiyatından səmərələr və bir çəkistifadə üçün Sazışın hazırlanması məqsədi ilə 2000-ci ildə Rusiya və Azərbaycan nümayandalarından ibarət dövlət komissiyası yaradılmışdır. Yaradılmış dövlət komissiyası tərəfindən 1966-ci ildə hazırlanmış Helsinki konvensiyasını əsas götürərək, ekooloji subraxma nazərə alınmaqla Baş suqubuledici qırğuya daxil olan çay axımının hər iki tərəfə eyni olmaqla bölməsi principinə asaslanan Yeni Sazış Protokolunun layihəsi hazırlanmışdır. "Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında Samur çayının su ehtiyatları-nın qorunması və bir çəkistifadəsi" Sazış 03 sentyabr 2011-ci il tarixində imzalanmışdır [4].

"Sazış"ın 1-ci bəndində əsasən çayın axımının 30,5%-i ekoloji axım kimi Xəzər dənizinə buraxılmaqla qalan hissəsi baş suqabuledici qırğuda yarıya bölünərək tərəflər arasında istifadə olunmalıdır. Qeyd etmək lazımdır ki, hal-hazırda Samur çayının suyundan istifadə ilə bağlı 03 sentyabr 2011-ci il tarixində imzallanmış "Sazış" ilə bağlı Dağıstan Respublikasının müxtəlif dairələrində yenidən müzakirələr aparılır [5]. Bu müzakirələrin aparılmasının osas səbəblərindən biri da, Dərbənd şəhərinin su təchizatı məqsədi ilə Samur çayının deltəsində 40 adəd subterzian quyularından ibarət məhsuldarlığı  $110 \text{ min m}^3/\text{gün}$  olacaq sugötürtüçü qırğunun tikintisinin aparılmasıdır. Yerli əhali Samur çayının su ehtiyatlarından düzgün istifadə olunmadığını və bu səbəbdən çayın deltəsində yerləşən meşə massivinin mahv olacağı ilə bağlı narahatlıqları bildirilir. Yuxarıda qeyd etdiyimiz kimi, Samur çayının suyundan birgə istifadə ilə bağlı 2011-ci ildə imzallanmış "Sazış"da, sərhəd zolağına daxil olan suyuvar barərər istifadəsi nəzərdə tutulmuşdur.

Son illarda Xəzər dənizinin RF-ə aid olan hissəsində yerləşib İrberzəv və Dərbənd şəhərlərində neft mədənlərinin yaradılması və bununla əlaqədar olaraq, sahil zonasında neft sənayesinin sürətli inkişafı aparılır. RF Hökuməti Dağıstan Respublikasının conubunda Xəzər dənizində sahilində yaranan sənaye mərkəzindən dayanıqlı şəkillərdə su təminatının aparılması üçün Samur çayının su etibatlarından istifadə ilə bağlı bir neçə müvafiq qorarlar qəbul etmişdir [6]. Bu qorarlarla əsasən son illar Dağıstanın tarasının Samur çayından istifadə ilə bağlı talabatları kəskin şəkildə artmış və mövcud baş suqabuledici qurğuya qədər çaydan olavaş suyun götürülməsi məqsədi ilə Kuyusun kəndi vaxtınlığında 2007-ci ildə yeni suqabuledici qurğu tikilmişdir. Bu qurğu ilə cavdan

$33.0 \text{ m}^3/\text{san}$  sarfında su götürülrək Samur-Dərbənd kanalının qidalanırılmasına və yeni tikilan Şurdərə su anbarının doldurulmasına yönəldilmişdir. Gülgəri və Rubas çayları arasında yerləşən Şurdərə adlanan çökəklidə ümumi hacmi  $60 \text{ mln. m}^3$  olan "Şurdərə" su anbarı tikilimdir. Ümumən Samur çayının su ehtiyatlarından hal-hazırda istifadənin planı şəkil 2-də verilmişdir. Plandan göründüyü kimi son illərdə Samur çayının üzündən Baş suqəbuledici qırğuya qədər olan hissədə bir neçə yeni suqəbuledici qırğular tikilmiş və ümumən Dağıstan Respublikası istiqamətinə  $59.0 \text{ m}^3/\text{san}$  sarfında su götürürülür.

Azərbaycan Respublikasının Su Təsərrüfatı və Meliorasiya Açıq Səhmdar Cəmiyyətinin məlumatlarından da (cədvəl 3) göründüyü kimi, Samur çayından götürülən su hacmində ciddi azalmalar müşahidə olunur [7].

Cədvəl 3


Samurçay hidroqoşığında, 1967-2004-cü illərdə Azərbaycan və Dağıstan Respublikaları arasında Samur çayının axımından istifadə

İllər	Samur çayının 75% təminatı paylaşdırılan axım		İstifadə olunmuşdur				İstifadə olunmayan axım- Samur çayı dərasına axımlıma			
	Protokola axısan	Faktiki axın, $\text{mln. m}^3$	Protokola axısan	Faktiki axın, $\text{mln. m}^3$	Protokola axısan	Faktiki axın, $\text{mln. m}^3$	Protokola axısan	Faktiki axın, $\text{mln. m}^3$	Protokola axısan	Faktiki axın, $\text{mln. m}^3$
1967	1749	<b>2196,3</b>	889,1	<b>803,2</b>	300,0	<b>10,3</b>	559,9	<b>1582,8</b>	300,0	<b>10,3</b>
1968	1749	<b>2453,0</b>	889,1	<b>790,5</b>	300,0	<b>26,9</b>	559,9	<b>1635,6</b>	300,0	<b>26,9</b>
1969	1749	<b>1772,0</b>	889,1	<b>845,3</b>	300,0	<b>95,3</b>	559,9	<b>831,4</b>	300,0	<b>95,3</b>
1970	1749	<b>1504,0</b>	889,1	<b>887,9</b>	300,0	<b>78,2</b>	559,9	<b>537,9</b>	300,0	<b>78,2</b>
1971	1749	<b>2153,5</b>	889,1	<b>788,7</b>	300,0	<b>59,5</b>	559,9	<b>1374,3</b>	300,0	<b>59,5</b>
1972	1749	<b>1899,1</b>	889,1	<b>852,5</b>	300,0	<b>62,3</b>	559,9	<b>983,3</b>	300,0	<b>62,3</b>
1973	1749	<b>1942,2</b>	889,1	<b>873,7</b>	300,0	<b>70,5</b>	559,9	<b>998,0</b>	300,0	<b>70,5</b>
1974	1749	<b>1879,2</b>	889,1	<b>840,7</b>	300,0	<b>57,5</b>	559,9	<b>981,0</b>	300,0	<b>57,5</b>
1975	1749	<b>1245,4</b>	889,1	<b>822,5</b>	300,0	<b>11,7</b>	559,9	<b>411,2</b>	300,0	<b>11,7</b>
1976	1749	<b>1992,7</b>	889,1	<b>890,7</b>	300,0	<b>65,3</b>	559,9	<b>1036,7</b>	300,0	<b>65,3</b>
1977	1749	<b>1463,0</b>	889,1	<b>849,2</b>	300,0	<b>82,7</b>	559,9	<b>531,1</b>	300,0	<b>82,7</b>
1978	1749	<b>2030,5</b>	889,1	<b>833,5</b>	300,0	<b>100,1</b>	559,9	<b>1096,9</b>	300,0	<b>100,1</b>
1979	1749	<b>1642,7</b>	889,1	<b>899,0</b>	300,0	<b>59,3</b>	559,9	<b>684,4</b>	300,0	<b>59,3</b>
1980	1749	<b>1598,6</b>	889,1	<b>861,0</b>	300,0	<b>87,9</b>	559,9	<b>649,7</b>	300,0	<b>87,9</b>
1981	1749	<b>1973,8</b>	889,1	<b>951,1</b>	300,0	<b>7,2</b>	559,9	<b>1095,5</b>	300,0	<b>7,2</b>
1982	1749	<b>1620,7</b>	889,1	<b>923,3</b>	300,0	<b>94,7</b>	559,9	<b>602,7</b>	300,0	<b>94,7</b>
1983	1749	<b>2105,5</b>	889,1	<b>1078,8</b>	300,0	<b>60,1</b>	559,9	<b>966,6</b>	300,0	<b>60,1</b>
1984	1749	<b>1470,8</b>	889,1	<b>856,9</b>	300,0	<b>73,2</b>	559,9	<b>540,7</b>	300,0	<b>73,2</b>
1985	1749	<b>1345,6</b>	889,1	<b>847,5</b>	300,0	<b>29,9</b>	559,9	<b>468,2</b>	300,0	<b>29,9</b>
1986	1749	<b>1253,4</b>	889,1	<b>907,5</b>	300,0	<b>2,9</b>	559,9	<b>343,0</b>	300,0	<b>2,9</b>
1987	1749	<b>2044,6</b>	889,1	<b>1152,5</b>	300,0	<b>61,4</b>	559,9	<b>830,7</b>	300,0	<b>61,4</b>
1988	1749	<b>2650,6</b>	889,1	<b>1045,8</b>	300,0	<b>58,8</b>	559,9	<b>1546,0</b>	300,0	<b>58,8</b>
1989	1749	<b>1225,6</b>	889,1	<b>960,0</b>	300,0	<b>108,4</b>	559,9	<b>157,2</b>	300,0	<b>108,4</b>
1990	1749	<b>2034,1</b>	889,1	<b>1056,5</b>	300,0	<b>71,4</b>	559,9	<b>906,2</b>	300,0	<b>71,4</b>
1991	1749	<b>1222,7</b>	889,1	<b>881,2</b>	300,0	<b>88,2</b>	559,9	<b>253,3</b>	300,0	<b>88,2</b>
1992	1749	<b>1745,3</b>	889,1	<b>969,4</b>	300,0	<b>45,8</b>	559,9	<b>730,1</b>	300,0	<b>45,8</b>
1993	1749	<b>2540,0</b>	889,1	<b>1008,2</b>	300,0	<b>65,3</b>	559,9	<b>1466,5</b>	300,0	<b>65,3</b>
1994	1749	<b>1354,0</b>	889,1	<b>826,0</b>	300,0	<b>63,3</b>	559,9	<b>467,7</b>	300,0	<b>63,3</b>
1995	1749	<b>1298,1</b>	889,1	<b>757,5</b>	300,0	<b>77,3</b>	559,9	<b>463,3</b>	300,0	<b>77,3</b>
1996	1749	<b>1108,9</b>	889,1	<b>802,1</b>	300,0	<b>69,4</b>	559,9	<b>237,4</b>	300,0	<b>69,4</b>
1997	1749	<b>2521,3</b>	889,1	<b>845,3</b>	300,0	<b>93,1</b>	559,9	<b>1582,9</b>	300,0	<b>93,1</b>
1998	1749	<b>1228,6</b>	889,1	<b>801,8</b>	300,0	<b>120,6</b>	559,9	<b>306,2</b>	300,0	<b>120,6</b>
1999	1749	<b>1654,0</b>	889,1	<b>838,0</b>	300,0	<b>132,0</b>	559,9	<b>684,0</b>	300,0	<b>132,0</b>
2000	1749	<b>1692,4</b>	889,1	<b>864,4</b>	300,0	<b>211,1</b>	559,9	<b>616,9</b>	300,0	<b>211,1</b>
2001	1749	<b>1858,4</b>	889,1	<b>769,1</b>	300,0	<b>267,1</b>	559,9	<b>822,2</b>	300,0	<b>267,1</b>
2002	1749	<b>2810,8</b>	889,1	<b>773,9</b>	300,0	<b>230,9</b>	559,9	<b>1805,8</b>	300,0	<b>230,9</b>
2003	1749	<b>1977,0</b>	889,1	<b>793,1</b>	300,0	<b>215,5</b>	559,9	<b>968,4</b>	300,0	<b>215,5</b>
2004	1749	<b>2086,2</b>	889,1	<b>720,5</b>	300,0	<b>233,1</b>	559,9	<b>1132,6</b>	300,0	<b>233,1</b>


Son illər Samur çayının su ehtiyatlarından istifadə olunmaqla RF ərazisində tikilmiş hidrotekniki qırğular haqqında məlumatlar şəkil 3-də verilmişdir.

Bələdiyə, son illər Cənubi Qafqaz ərazisində baş verən quraqlıq və yuxarıda göstərdiyimiz amillər təsirindən Samur çayından Azərbaycan Respublikasına verilən suyun miqdardında kasıkin azalma müşahidə olunur (cədvəl 4).

## Samur çayından istifadənin planı



Şəkil 2. Samur çayından su götürülen yerlər (2010-cu ilə uyğun durum)



Şəkil 3. Samur çayının su ehtiyatlarından istifadə mövqəsi ilə RF ərazisində son illərdə tikilmiş hidrotekniki qırğular

Cədvəl 4

## Samur çayından Azərbaycan tərəfinə götürülen su sərfliyi

Aylar	I	II	III	IV	V	VI	VII	VIII	IX	X	XI	XII	İllərdə götürülen su, $\text{mln. m}^3$
1990	8,5	9,73	9,2	17,5	51,3	59,8	55,0	54,1	42,9	28,0	23,5	13,6	981
1991	9,5	7,6	15,7	22,90	46,0	51,0	42,0	29,3	31,3	16,3	12,2	9,9	772
2013	8,7	8,54	9,49	22,0	42,18	41,1	41,56	19,28	17,73	22,2	14,5	7,4	669
2014	5,7	3,6	10,3	18,2	41,6	41,8	21,1	9,8	15,5	19,5	10,0	6,9	536
2017	7,68	0,86	5,44	7,02	38,23	31,0	21,92	2,28	1,43	5,77	2,84	1,46	342

Aparılmış hidroloji arşadırmalar göstərir ki, dünəydə baş verən global iqlim dayışıklığı təsirindən Samur çayının su ehtiyatlarında 20%-ə qədər azalma baş vermişdir. Orta ilik axımin 1969-ci illərdən başlayaraq aşağı düşdüyü və bu prosesin azalan trendlə davam etdiyi görünür. Global iqlim dayışıklıkları ilə məşğul olan dünya alımının gəlidiyi nəticələrə asanın, 2050-ci ilə qədər Cənubi Qafqaz ərazisindən su ehtiyatlarının 25-30%-ə qədər azalacaqı proqnozlaşdırılı [2].

**Samur-Abşeron Kanalı sistemində gözənlənilən azalmalar və qabaqlayıcı tədbirlər.** Yenidənqurma layihəsində Samur çayı üzündəki mövcud Baş suqəbuledici qırğunun yenidən qurulması və götürürləcək suyun sərfinin  $55,0 \text{ m}^3/\text{san}$ -dan artırılaraq  $70,0 \text{ m}^3/\text{san}$ -ya çatdırılması və olavaş götürürlən suyun  $14,0 \text{ m}^3/\text{san}$  hissəsinin Xanarx kanalına verilməsi nəzərdə tutulmuşdur. Yenidənqurma layihəsindən asan Samur-Abşeron kanalı sisteminə ilə arzında  $1280 \text{ milyon m}^3$  suyun verilmesi nəzərdə tutulmuşdur ki, bunun da  $450 \text{ milyon m}^3$ -ni Bakı və Sumqayıt şəhəri, Abşeron yarımadasında yerləşən sənaye sahələrinin su təchizatında istifadə olunması nəzərdə tutulmuşdur. Sisteme veriləcək suyun  $830 \text{ milyon m}^3$  hissəsi ilə arzında yerləşən 159 min hektar əkin sahələrinin suvarılması nəzərdə tutulmuşdur [3].

Qeyd etmək lazımdır ki, layihə sanadlarında asan Samur-Abşeron kanalı sisteminə ilə arzında verilən suyun  $70\%-ə$  qədəri Samur çayından götürülməlidir. Lakin son illər Dağıstan Respublikasının ərazisində tikilmiş yeni hidrotekniki qırğular hesabına Samur çayından Azərbaycan istiqamətindən götürürlən suyun miqdardında, əvvəlki illərlə müqayisədə kasıkin azalma baş vermişdir (cədvəl 4). Cədvəldən göründüyü kimi, 1990-ci illərlə müqayisədə 2017-ci ilde  $60\%-ə$  qədər azalma baş vermişdir. Global iqlim dayışıklığı nəticəsində ümumən Samur çayının ilik axım hacminin  $25\%-ə$  qədər azalacaqını da nəzərə alsaq galəcəkdə Samur çayından Azərbaycan Respublikası tərəfindən götürürləcək suyun miqdardına dəniz çox azalacaqı labüddür.

Aparılmış arşadırmalar göstərir ki, Global iqlim dayışıklığı nəticəsində Azərbaycan Respublikasının Quba-Dəvəçi massivi ərazisində yerləşən çaylarında ilik axım hacmlərinin  $20\%-25\%-ə$  qədər azalacaqı gözlənilir. Bu gözlənilən dayışıklıklar fonunda Samur-Abşeron kanalı

sisteminin qidalanma rejimində də yaxın gələcəkdə ciddi azalmaların olacaq qəsilməzdir. Sistemin su təsərrüfatı balansında layihədə nəzərdə tutulan və gözlənilən mümkün dəyişikliklər cədvəl 5-də verilmişdir.

Cədvəl 5

**SAK sisteminin yerli çayların su ehtiyatı hesabına qidalanması  
(global iqlim dəyişikliyi nəzərdə alınmaqla), mln. m<sup>3</sup>**

Cəlalar	Qusar	Quru	Qudyal	Ağ	Qara	Çağacuq	Valvala	Cəmi
İllik orta su sərfi, mln. m <sup>3</sup>	83.05	18.07	96.56	41.41	71.27	29.16	81.15	420.67
75% təminatlı	61.08	10.62	70.70	28.99	61.18	18.94	64.66	316.18
95% təminatlı	46.36	6.30	29.07	22.61	48.25	8.59	33.71	194.89
Layihə üzrə SAK-a göttürülən su hacmi	83.05	18.07	83.05	41.41	67.22	29.16	64.70	386.65
Yerli ehtiyatclara galan su	-	-	13.61	-	4.05	-	16.45	34.11
Global iqlim dəyişikliyindən illik orta sərfin azalması, 25%	62.3	13.6	72.42	31.1	53.45	21.87	60.86	315.51
SAK-a verilən su hacmindən çatışmazlıq	-20.75	-4.47	-10.63	-10.31	-13.67	-7.29	-3.87	-70.99

**NƏTİÇƏ**

Araşdırımlar yaxın gələcəkdə (Global iqlim dəyişikliyi və RF-in Samur çayının su ehtiyatlarından nəzərdə tutulan limitdən daha çox istifadə etməsi) Samur-Abşeron kanalı sisteminin su balansında 50-60%-ə qədər azalma baş verəcini göstərir ki, bu da Abşeron regionunun su təminatında ciddi fəsadlara səbəb ola bilər.

**ƏDƏBİYYAT**

- İbadzadə Y.A. Gidravlika горных рек. Москва. Стройиздат, 1986.
- Иманов Ф.А. Водные ресурсы и их использование в трансграничном бассейне р. Куры. Санкт-Петербург, 2016, стр. 148.
- Heydar Əliyev Samur-Abşeron suvarma sistemlərinin yenidən qurulması layihəsinin banisidir. Bakı, 2013.
- Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının samərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq Saziş. Bakı şəhəri, 21 dekabr 2010-cu il.
- Сайпулаев И.М., Эльдаров Э.М., Эфендиев И.И. Социально-экологические проблемы водохозяйственной деятельности в бассейне реки Самур // Мелиорация и водное хозяйство. - 2005. № 1. str. 26-28.
- А.П. Демин, К.Ю. Шаталова. Принципы и практика распределения водных ресурсов трансграничных рек России. География и природные ресурсы. 2015, № 1, ст. 22-29.
- Джавадов А. Вопросы использования стока трансграничной реки Самур между Азербайджаном и Россией (Дагестанская Республика). - <http://www.unece.org/fileadmin/DAM/env/water/cwc/monitassess/>

**REFERENCES**

- Y. A. İbadzadə. Gidravlika qorñih rek. Moskva. Stroyizdat, 1986.
- F.A. Imanov Vodniye resursi i ih ispolzovanie v transgraničnom basseyne reki Kura. Sankt-Peterburg - 2016, str.148.
- Heyder Aliyev Samur-Abşeron suvarma sistemlerinin yenidengurulması layihəsinin banisidir. Bakı, 2013.
- Azerbaijan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının semereli istifadəsi və mühafizəsi sahəsində emekdashlıq həqiqi Saziş. Bakı, 21.12.2010 .
- I.M. Saypulayev, M.Eldarov, I.IEfendiev. Sosialno-ekologicheskij problem vodoohozystvennyj deyatelnosti v baseyne reki Samur/ Meliorasiya v vodnoe hozyaystvo, 2005. №1. str. 26-28.
- A.P. Demin, K.Y.Shatalova. Prinsipi i praktika raspredeleniya vodnih resursov transgraničnih rek Rossii –geografiya i prirodnie resursi 2015, № 1, str.22-29.
- A. Javadov. Voprosi ispolzovaniyu stoka transgraničnoj reki Samur među Azerbajjanom i Rossiey (Daghestanskaya Respublika). <http://www.unece.org/fileadmin/DAM/env/water/cwc/monitassess/>.

**ВЛИЯНИЕ ГЛОБАЛЬНЫХ КЛИМАТИЧЕСКИХ ИЗМЕНЕНИЙ НА ВОДНЫЕ РЕСУРСЫ****СИСТЕМЫ САМУР-АПШЕРОНСКОГО КАНАЛА**

A.Ş. Məmmədov, N.I. Aliyeva

Rассмотрены проблемы водообеспечения, которые могут возникнуть в связи с глобальными климатическими изменениями и стремительным развитием города Баку в направлении посёлка Алат. Произведена оценка гидрографии и настоящего состояния пользования водными ресурсами реки Самур и выявлено, что в связи с глобальными климатическими изменениями, запасы воды реки Самур уменьшились до 20 %. Исследована проблема дефицита воды на фоне уменьшения водных ресурсов реки Самур и других рек Самур-Девичинского массива в результате глобальных климатических изменений, что в будущем может привести к серьёзным проблемам в водобез обеспечении Апшеронского региона.

**Ключевые слова:** водоснабжение, водные ресурсы, водопровод, выгодный объем, климат, годовой поток.

**THE IMPACT OF GLOBAL CLIMATE CHANGE ON WATER RESOURCES OF THE SAMUR-ABSHERON CANAL SYSTEM**  
A.S. Mammadov, N.I. Aliyeva

The article examined the water supply problems that may arise in connection with global climate change and the rapid development of the city of Baku in the direction of the village of Alat. The hydrography and the current state of the use of water resources of the Samur river evaluated and it was revealed that due to global climatic changes taking place in the world, the water reserves of the Samur river decreased to 20%. The problem of water shortage was investigated against the background of a decrease in the water resources of the Samur river and other rivers of the Samur-Divichinsky massif as a result of global climate change, which in the future could lead to serious problems in the water supply of the Absheron region.

**Keywords:** water supply, water resources, water supply system, profitable volume, climate, annual flow.

**Müəlliflər haqqında məlumat:**

Soyadı, adı, atasının adı	Məmmədov Əhməd Şirin oğlu
İş yeri	Azərbaycan Elmi Tədqiqat Hidrotexnika və Meliorasiya Elm-Istehsalat birlüyü
Vəzifəsi	Baş elmi məsləhəti
Maraq sahəsi	Su təchizatının ekoloji problemləri, ekoloji təhlükəsizliy
E-mail	ahmadmammadov@hotmail.com
Əlaqə telefonu	(+994) 50 355 10 92

Soyadı, adı, atasının adı	Əliyeva Nailə İldirim qızı
İş yeri	Milli Aviasiya Akademiyası, "Ətraf mühitin aerokosmik monitorinqi" kafedrası
Vəzifəsi	Baş müəllim
Maraq sahəsi	Su təchizatının ekoloji problemləri, ekoloji təhlükəsizliy
E-mail	nikali_il@yahoo.com
Əlaqə telefonu	(+994) 055 640 15 54

Rəyçi: *I.f.d. K.S. Ramazanov*